

## Magistral qaz kəmərlərinin qaz-paylayıcı stansiyaların da texnoloji proseslərin optimallaşdırılması

Q.I. Məlikov

Bakı Ali Neft Məktəbi

e-mail: qahraman.malikov56@mail.ru

**Ağar sözdar:** magistral qaz kəmərləri, təbii qaz, qaz-paylayıcı stansiyalar, turbodetander qurğusu, elektrik enerjisi, təzyiq tənzimləyicisi, qaz separatoru.

DOI.10.37474/0365-8554/2021-8-28-30

### Optimizasiya texnologicheskikh processov na gazoraspredelitel'nykh stantsiyakh magistral'nykh gazoprovodov

Г.И. Меликов  
Бакинская высшая школа нефти

**Ключевые слова:** магистральные газопроводы, природный газ, газораспределительная станция, турбодетандерная установка, электрическая энергия, регулятор давления, газовый сепаратор.

Газораспределительная станция (ГРС) является частью магистральных газопроводов, выполняющих по порядку следующие технологические процессы: прием газа из магистрального газопровода, его очистка от химических и механических примесей, подогрев газа, снижение давления до заданной величины, измерение расхода газа и дальнейшая транспортировка к потребителям. Порядок выполнения технологических процессов установлен строительными нормами проектирования магистральных газопроводов.

Представленный порядок технологических процессов частично удовлетворяет требованиям к степени очистки и регулированию давления газа.

С изменением порядка и оптимизацией технологических процессов на ГРС, т. е. заменой регулятора давления на более эффективную установку турбодетандера, можно добиться высокой надежности и экономической эффективности при транспорте газа. Способ выбытка электрической энергии в данном процессе по сравнению с другими является экологически безопасным и не оказывает негативного воздействия на окружающую среду. Экономическая эффективность работы можно рассчитывать по техническим показателям каждой ГРС.

Məlumdur ki, qaz nəqli sistemində magistral qaz kəmərlərinə (MQK) aid olan və müəyyən texnoloji prosesləri kompleks halda, təyin edilmiş ardıcılıqlı yerinə yetirən qaz-paylayıcı stansiyaların (QPS) təyinatı, qazın qəbulu, təmizlənməsi, qızdırılması, təzyiqinin tənzimlənməsi, sərfinin hesablanması və istehlakçıların təbii qaz yanacağı ilə təmin edilməsi üçün nəzərdə tutulub. QPS-lərde texnoloji proseslərin təyin edilmiş ardıcılılığı MQK-nın layihələndirilməsində tikinti norma və qaydaları əsasında müəyyən edilir [1].

### Optimization of technological processes in gas distribution plants of gas mains

G.I. Melikov  
Baku Higher Oil School

**Keywords:** gas mains, natural gas, gas distribution plant, turbo expander, electric power, pressure control valve, gas separator.

Gas distribution plant (GDP) is a part of gas mains performing gas intake from the gas main, its cleaning from liquid and mechanical impurities, gas heating, pressure reducing to the value set, measuring gas charge and further transportation to the consumers. The order of the implementation of technological processes is set according to the construction standards for gas main design.

The order of technological processes presented often does not meet the requirements for the cleaning degree and regulation of gas pressure.

With the changing of order and optimization of technological processes in GDP, i.e. with the substitution of pressure control valve for more efficient turbo expander unit, it is possible to achieve high reliability and cost effectiveness in gas transportation. The method of electric energy production in this process compared to the others is ecologically safe and do not negatively affect the environment. Economical efficiency of the operation may be calculated according to the technical indexes of each GDP.

QPS-də texnoloji proseslərən biri təbii qazın təmizlənməsi (separasiyası) prosesidir. Qazın separasiya edilməsi üçün müxtəlif iş prinsipi ilə işləyən qaz separatorlarından istifadə edilir. İstismarda olan mövcud qaz separatorları vəsaitəsilə qazı tərkibində olan su buxarlarından və yüngül maye karbohidrogenlərdən tam təmizləmək mümkün olmur. Separasiya prosesində qazın təmizlənmə dərəcəsi fiziki sahələrin təsirindən və asasın qazın temperaturundan asılıdır. Belə ki, aşağı temperatlarda qazın təmizlənmə dərəcəsi daha yüksək olur [2].

QPS-də ikinci əsas texnoloji proses, qəbul edilən təbii qazın təzyiqinin tələb olunan həddə tənzimlənməsidir. Qazın tənzimlənməsi prosesi müxtəlif iş prinsipi ilə işləyən təzyiq tənzimləyiciləri (TT) vəsaitləri yerinə yetirir. TT-nin quşadırılmış yeri, əsasən ölçü qovşağından avval və ya sonra nəzərdə tutulur. QPS-lərdə təbii qazın mövcud tikinti normalarının tələblərinə uyğun ardıcılıqla tənzimlənməsi prosesində tələb olunan effektivliyi tam əldə etmək mümkün olmur. İstifadə edilən TT-lər iş prinsipi, tənzimləmə diapazonunu və təzyiqini görəb müxtəlif olsalar da, əsas işlək mexanizmləri olan və ya membranlı tez-tez sıradan çıxır, bu zaman qaz nəqli sisteminde, eyni zamanda qaz təminatında fasılalar yaranır. Bundan başqa, prosesdə təzyiqin reduksiyası zamanı izafə təzyiq potensialı yaranır (Coul-Tomson effekti) və istifadə edilmədən itir. Yaranan izafə təzyiq potensialından müxtəlif məqsədlər üçün daha rasionallı istifadə etmək mümkündür [3].

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qaz nəqli sisteminin QPS-də aparılan texnoloji proseslərənən sonra təmizləmə proseslərində somoraliyin artırılması üçün turbodetander qurğularında (TDQ) istifadə olunur. Prosesdə istehsal edilən elektrik enerjisinin güclü qurğudan keçən qazın həcmi, təzyiqi və təzyiqlər fərqlindən asılıdır. Alternativ enerji mənbəyi olan QPS-in texniki göstəricilərinə uyğun TDQ və eyni zamanda enerji istehsal edən generator aqraqçı seçilir.

Araşdırıldım nəticəsində qərar almışdır ki, QPS-də texnoloji prosesləri optimallaşdırmaq məqsədi ilə istifadə edilən turbodetander qurğuların TDQ istifadə olunur. Prosesdə istehsal edilən elektrik enerjisinin güclü qurğudan keçən qazın həcmi, təzyiqi və təzyiqlər fərqlindən asılıdır. Alternativ enerji mənbəyi olan QPS-in texniki göstəricilərinə uyğun TDQ və eyni zamanda enerji istehsal edən generator aqraqçı seçilir.


Sölkəndür ki, SOCAR-in ölkə ərazisində magistral qaz kəmərləri ilə idə 16 mlrd. m<sup>3</sup>-dan çox təbii qaz nəqli edilir və kəmərlərdə hərəkətdə olan təbii qaz potensial enerji mənbonlardır. Belə ki, təbii qaz nəqli edilən qaz kəmərləri üzərində quşadırılmış texnoloji qovşaqlarda qazın təzyiqinin tənzimlənməsi (reduksiyası) prosesində qazın izafə təzyiq potensialı yaranır və demək olar ki, prosesdə bu potensialdan faydalı istifadə edilir. Prosesdə yaranmış bu enerji potensialından enerji resursları mənbəyi kimi, rasionallı istifadə olunur, bu zaman elektrik enerjisi istehsal edilə bilər və eyni zamanda separatorlarda separasiya effektivliyini artırmaq olar.

QPS-də aparılan texnoloji proseslərə qeyd

edilən çatışmazlıqları nəzərə alıb və bu prosesləri optimallaşdırmaq məqsədi ilə mövcud TT-lərə alternativ olaraq təzyiqin reduksiyası prosesini yəriñ yetirə bilən və eyni zamanda yaranan qazın izafə təzyiq potensialından istifadə edərək elektrik enerjisi istehsal edə bilən qurğudan istifadə olunaraq, qazın nəqli prosesində fasılışlıq, etibarlılıq və somoraliy artar. Somoraliyin artırılması üçün seçilmiş alternativ qurğu, texnoloji sxemdə təmizləyici qurğunun girişində quşadırıllarla, qurğuda təzyiqin reduksiyası zamanı temperaturun düşməsi noticásında separatorda qazın tərkibində olan su buxarları və yüngül maye karbohidrogenlərinin daha yüksək təmizlənmə dərəcəsini təmin etmək mümkündür, bu da QPS-də aparılan texnoloji proseslərə dəha qaz somoraliy əldə olunmasının şərait yaratmış olar.

Qaz nəqli sisteminin texnoloji qovşaqlarında təzyiq potensialından istifadə etməklə elektrik enerjisinin istehsalı üçün turbodetander qurğularında (TDQ) istifadə olunur. Prosesdə istehsal edilən elektrik enerjisinin güclü qurğudan keçən qazın həcmi, təzyiqi və təzyiqlər fərqlindən asılıdır. Alternativ enerji mənbəyi olan QPS-in texniki göstəricilərinə uyğun TDQ və eyni zamanda enerji istehsal edən generator aqraqçı seçilir.

Araşdırıldım nəticəsində qərar almışdır ki, QPS-də texnoloji prosesləri optimallaşdırmaq məqsədi ilə istifadə edilən turbodetander qurğuların TDQ istifadə olunur. Prosesdə istehsal edilən elektrik enerjisinin güclü qurğudan keçən qazın həcmi, təzyiqi və təzyiqlər fərqlindən asılıdır. Alternativ enerji mənbəyi olan QPS-in texniki göstəricilərinə uyğun TDQ və eyni zamanda enerji istehsal edən generator aqraqçı seçilir.



TDQ qurşadırılmış QPS-in texnoloji xəmi:

1 – qızdırıcı qurğu, 2 – turbodetander, 3 – separatör, 4 – ölçü qovşağı, 5 – odarlıq qurğu, 6 – çıxış xətti

Şəkildən göründüyü kimi, TDQ kəmərə separatörün girişində qoşulmuşdur. Texnoloji sxemdə MQK-nın layihələndirilməsində mövcud tikinti norma və qaydalarından fərqli olaraq QPS-də qurğuların tözdülmədən ardıcılıqla qurşadırılması məqsədi ondan ibarətdir ki, qəbul edilən qazın təzyiqi endirilərənən yaranan təzyiq potensialı istifadə etmək mümkün olsun:

– qurğu, qazın təzyiq tənzimləyiciləri əvəzinə qovşaqda qaz təzyiqini tələb olunan həddə endiro bilsin;

– texnoloji prosesdə qazın reduksiyası zamanı temperaturunu aşağı endirməklə təmizləyici qovşaqda quraşdırılmış separatordə separasiya effektivliyini artırıb bilsin;

– qurğuda yaranmış izafî təzyiq potensialından istifadə etməklə, generator aqreqatını hərəkətə gətirərak yaranmış mexaniki enerjini elektrik enerjisine çevirə bilsin.

Separatorda, texnoloji prosesdə təbii qazın tərkibində olan su buxarları və yüngül maye karbohidrogenlərin fazalara ayrılmazı, digər fiziki sahaların təsirindən başqa, əsasən temperaturdan asılıdır. Texnoloji prosesdə təbii qazın reduksiyası zamanı endirilmiş temperaturun təsiri ilə separatordə maye fazanın koalesensiyası intensivliyini və cəmi zamanda separasiya effektivliyini artırmaq olar [2].

Texnoloji prosesdə qazın temperaturunun sıfırda aşağı düşdürüb hallarda onun müsbət temperaturda saxlanması üçün xətt quraşdırılmış qızdırıcıdan istifadə edilə bilər.

#### Nəticə

1. QPS-də texnoloji proseslərin optimal ardıcılılığını qurmaqla, TT-lər əvəzinə alternativ qurğularдан və qaz təzyiqinin faydalı potensialından istifadə edərək, texnoloji proseslərin səməralılığını əhəmiyyətli dərəcədə artırmaq, hətta əlavə iqtisadi galır olda etmək mümkündür.

2. İstehsal prosesi digər enerji istehsal edən proseslərə müqayisədə qaz yanacağından istifadə etmədən və ekoloji baxımdan daha təmiz və cəmi zamanda ətraf mühitə zərərlə tullantılar atmadan həyata keçirilir.

#### Ədəbiyyat siyahısı

1. ОНТП 51-1-85 Магистральные трубопроводы, ч. 5.
2. Кобилов Х.Х., Гойбикова Д.Ф., Назарова А.П. Низкотемпературная сепарация углеводородов из природного и нефтяного попутного газа // Электронный журнал "Молодой ученик", 2015, №7, с. 153-155.
3. Соловьев Р.В. Определение эффективности детандер-генераторных агрегатов при использовании вторичных энергетических ресурсов промышленных предприятий. ВАК РФ 05.14.2004.

#### References

1. ONTP 51-1-85 Magistral'nye truboprovody, ch. 5.
2. Kobilov Kh.Kh., Goybikova D.F., Nazarova A.P. Nizkotemperturnaya separatsiya uglevodorodov iz prirodnogo i neftyanogo poputnogo gaza // Elektronnyi zhurnal "Molodoy uchenyi", 2015, No 7, s. 153-155.
3. Solov'yov R.V. Opredelenie effektivnosti detander-generatornykh agregatov pri ispol'zovanii vtorichnykh energeticheskikh resursov promyshlennnykh predpriyatij. VAK RF 05.14.2004.